

# OO OMUR YOLU OO

**Ələvsət BƏSİRLİ**

(Əvvəli №25, 28 saylarımızda)

Biçin mövsümünün axırında nənəmle dayım evə üç-dörd kisə buğda getirdilər. Hər il qışın axırında, yazın əvvəlində evdə buğdamız elə qurtarardı ki, heç bir ovuc qurğalıq da qalmazdı. Onda nənəm dayımın gecə Kürdən tutduğu baliqları (məhəribə vaxtı Kürdə baliq çox olardı, nənəm çəki baliğini təndirdə qızardıb çörəksiz süfrəyə qoyardı) ikitekərli arabaya doldurub səhər tezden bazara aparıldı. Onun bazardan qayıtmagını səbirsizliklə gözləyordim. Axşamüstü nənəmin sürdüyü arabanı uzaqdan görçək qabağına qaçırdım. Boş arabanın bir künkündə 2-3 kiloqramlıq kiçik un torbasını görüb duruxardım. Nənəm bir araba baliği satıb əvəzinə aldığı həmin una çoxlu boranı qatıb çörək bişirər, kökəmin üstünə nehrə yağı sürtüb məni o ki var, sevindirərdi.

Rəhmətlik nənəmin o çətin vaxtlarda tez-tez dediyi bir sözü heç vaxt unutmuram. O, deyərdi ki, çörək ən eziş nemətdir, bərəkətdir. Əgər görsən ki, yərə düşüb, tozunu üfürəndən sonra öpüb gözlərinin üstünə qoy. Yemək mümkün deyilsə, əl-ayaqdan uzaq yərə qoy ki, Allahın qurd-quşuna qismət olsun. Mən bu nəsihətə həmişə əməl etmişəm, uşaqlıma da tapşırılaşdım.

Məhəribənin axır ili Qardaş dayımı orduya apardılar. Evimizdə şivən qopdu. Züleyxa nənəm yanıb-yaxınlırdı. Bütün övladları, qohumları cəbhədə olan qocamın son-beşiyini, özünün yana-yana dediyi kimi, "ağzının sarısı getməmiş, topuqları bərkiməmiş" ciyərparasını da əlindən alıb odun-alovun içinə atmışdır...

Bu hadise mənə yaman yer olmuşdı. Sanki birdən-bire böyükmişdüm. Öz aləmimdə çox şəyləri "kəşf" etmişdim. Nənəm mənə "balaca kişi" desə də, özümü evin tək kişisi sayırdım. Əməlli-başlı işə-güçə yarayırdım. Səhər tezdən sarı inəyi-mizi naxıra ötürür, tövləni temizləyir, hini açıb toyuq-cücməni çölə buraxır, onlara göz qoyur, əmim uşaqlarına qoşulub Kür qıraqındakı toğaydan (Tuqay meşəsinə belə deyirdilər) ot-çırrı gətirirdim. Günorta nənəmin verdiyi kiçik bağlamani çaydanla birgə anamlı xalamınlı işlədiyi bostana aparırdım. Anam məni görün kimi "kişim gəldi" deyib bağlamani açır, xalamla nahar edirdi. Sonra bostandan xiyan-pomidor yiğib bağlamaya bükər, mənə bərk-bərk tapşırırdı: "Ağlılı balam, düz ev get!".

Az keçmiş anam xəstələndi. Ona ağır iş görmək, bel, kətmənlə işləmək olmazdı. Əmimin göstərişilə anam çəltik zəmisiñə gözətçi qoyular. Zirək qadın idi. Nənəmin göndərdiyi çörəyi yeyib, çayı içəndən sonra çəltiyi ovub gilələdiyi düyüñü çaydana doldurardı. Mən də guya çayı içilmiş boş çaydanı evə gətirirdim. Hər gün bu təkrar olunardı. Bəzən gündə iki-üç dəfə gedib gələrdim. "Dama-dama göl olar". Evimizdə (daha qazmada yaşamırıq, dayım cəbhəyə getməzdən əvvəl birotaqlı kiçik ev düzəltmişdi) əməlli-başlı düyü "ehtiyatımız" var idi. Nənəm düyü torbasını yorğan-döşəyin arasında gizlədərdi...

## Xatirə-povestdən səhifələr

Biçindən sonra əmim uşaqları ilə başa-ğeda gederdik. Yerə düşən sünbülləri torba-miza yiğib eve gətirərdik. Əmim belə bir qayda qoymuşdu: məhsul yiğilib plan do-landan sonra bostan urlansın. Yəni təsərrüfatda çalışanlar qalan məhsulu özləri üçün yiğsinlər. Belə vaxtlarda yaman sevinər, göz-qulaqda olardıq. "Urlama" xəbərini eşidən kimi bostana dəraşardıq. Hələ fürsət düşəndə qarovaluq çolaq Fətulladan gizli arxi aşib məhsulu tamam yiğilib qurtarmış bostanın qarşı-zəməndən də kisəmizə atardıq.

Uşaqlarla Kür qıraqındakı meşəni, tala-nı gezip-dolaşır, doyunca yemlik, təkəsaq-qah, əvəlik, qanqal, quşüzümü, cir meyvə yeyər, qalanını köynəyimə doldurub evə gətirərdim. Nənəm sevinib boynumu qu-caqlar, "məşəllah, böyümüşən, lap kişi ol-musən, evə ruzi daşıyırsan", - deyərdi. Bu tərifdən quş kimi qanadlanar, özümü bö-yükər kimi aparmaq, kişi xasiyyət olmağa çalışardım. Fikirləşərdim ki, adam gorək kişi kimi yaşaya, çörəyi özü qazana. Acan-da çətinliklə de olsa, özümü tox kimi gös-tərərdim. Əmimgildə uşaqlarla oynayanda ortaya süfrə golən kimi derhal aradan çı-xardım. Əmim arvadı Narinc xala (rəhmətlik çox yaxşı qadın idi) nə illah eləsə də, "toxam" deyib evimizə qaçırdım. Nənəm dünyagörmüş, ayıq arvad idi. Bir dəfə mə-ni başdan-ayağa diqqətlə sözüb: "Böyüdükcə lap atana oxşayırsan, - dedi, - çox qabiliyyətli oğuldú Atamalı. Çörəyi ver çörək-ciyyə, birini də üstəlik. Əsl çörəkçi idi Atamalı. Axır tikəsini də əsirgəməzdə ehtiyacı olanдан".

Böyüyəndə öyrəndim ki, atam cəbhəyə gedənə qədər Salyan çörək zavodunda işlo-yib, öz işini gözəl bilib, evinin çörəyi bol olub. Ailəsinin payını götürüb, qalanını ehtiyacı olan qohuma, qonşuya verib. Dayım Qardaş, xalam oğlu Sabir, əmim oğlu Hidayət mənə damışıblar ki, onlar o vaxt hər həftə bizə gəlib Gəngənə - evlərinə çörək aparırmışlar. Artıq saç-saqqalını ağartmış Sabirin söhbəti mən yaman təsirləndirib kövrəldi: "Yenə həmişəki kimi sizə gol-mışdım. Sən təzə ayaq tutub yeriyirdin. Atamalı əmim çox fikirli idi. Demə, mən-dən qabaq qonşu gəlib, atan bizim çörək payımızdan ona verib. Zinyət xalam bir buxanka çörəyi dəsmala bükbük mənə verdi. Sağollaşıb evdən çıxmışdım ki, atan məni çağırırdı. Evdəki çörəyi yarı bölbüb xalamın verdiyi buxankanın yanına qoydu: "Sizin ailə böyükdür. Gələn həftə vaxtlı gələr-sən", - dedi. Sonra tapşırırdı ki, bağlamani penceyimin altında gizlədim. Heç kim gör-məsin. Ağır vaxtlar idi, yaman qılıqlıdı, çörək tapılmırdı. Bir az sonra məhəribə başla-di..."

Atam cəbhəyə qohum-əqrəbə arasında hamidan əvvəl gedib, sonra əmələrim İman, Cabir, Səttar, dayılarım Ağaqlı, Abdub-zim... İki əmim, bir dayım yaralı qayıtdılar. Səttar əmimlə Abdub-zim dayımın "qara ka-ğız"ları goldı.

1945-ci ilin fevral ayında isə... Evimizdən ağlaşma səsi eşidib qapını açdım. Asta-na da donub qaldım: evimizdə heç vaxt bu

qədər adam olmamışdı. Qara geyimli ar vadələr ağlaşırırdılar. Nənəm ağı deyirdi. Anam məni qucaqlayıb hönkürdü.

Atamın "qara kağızı" gəlməsi...

*Mən kiməm? Mən nəçiyəm?*

*İmkənla arzuların*

*Arasında vurnuxan...*

*Zamanın dahrəsiylə*

*Qanadlı arzuları*

*Budanan bir bəndəyəm.*

**B.Vahabzadə**

\* \* \*

Məhəribə qurtarandan sonra Salyana, evimizə qayıtdıq: anam, nənəm, mən, bir də ağır illerdə ruzisi ilə dolandığımız... sa-rı inək. Salyanda da dolanışığımıza dayaq oldu sarı inək. Qonum-qonşu, tanış-biliş qapımızdaca inəyin süd-qatığını alıb pulu-nu verirdilər. Ata evimizin bir otağını kira-yəya vermişdi. Beləcə, şəhərdə dolan-mağın çəməni tapmışdıq. Sonra anam "biz-nesini" genişləndirdi. Cəngən kəndindən olan tanışlar inəklərinin südünü bazara de-yil, birbaşa evimizə gətirirdilər. Müşterilərin sayı get-geda artırdı. Hətta Salyandakı hərbi hissənin zabitlərinin ailələri də süd-qatığı bizdən alırdılar. Görünür, ağızlarının ləzzətini bilirmişlər. Evimizin yaxınlığın-dakı bazarda süd-qatıq satan çox idi. Ancaq dədə-baba heyvandar olan anamın çaldığı qatığın ləzzəti bambaşqa idi. Südə heç vaxt su qatmadı. Nənəm deyirdi ki, günahdır. Hətta südlü qabı axırda yaxalayanda da salıtlacaq südün üstünə tökməzdi. Qaytarıb öz qazanına tökərdi.

Hərbçilərin ailələri anamdan xahiş etmişdi ki, süd-qatığı hər gün səhər tezdən onların evinə aparaq. Anam bunu mənə tapşırılaşdı.

Mən də hər gün dərsə getməzdən əvvəl səhər tezdən durub həm sarı inəyi Salyanın yaxınlığındakı Arbatanda naxıra ötürür, süd-qatığı isə həmin kəndə gedən yoluñ hər iki tərəfində sıralanan səliqa-sahmanlı "fin evləri"ndə zabit ailələrinə çatdırardım. Axşamlar inəyimizi naxırdan evə gətirəndə biçənəkdən ot da yiğardım. Sarı inəyə can-başla qulluq edərdik...

Artıq Qardaş dayım ordudan tərxis olunmuş, evlənib ailə qurmuşdu. Nənəm oğlulgildə qalırdı. Həyat yoldaşı cəbhədə həlak olan Zərzər xalam ərə getmişdi. Qonum-qonşuda, qohum-əqrəbədə məhəribənin dul qoysu qadınların çoxu təzə ailə qurmuşdu. Anam isə bütün təklifləri rədd etmişdi, nənəmə də qulaq asmamışdı. "Evin kişişi olsa, yaxşıdır", - deyən anasına məni göstərib bozarmışdı: "Evinin kişisinə nə gelib? Görmürlər bəyəm?"! Qızının sərt cavabından arvad yaman incimişdi. "Zinyət xərimə deydi, - umu-küsü eləmisi, - ney-nək, getmirsən, getmə. Səni zornan ərə ve-ririlər? Daha məni niyə acılayırsan? Heç qızılığında belə deyildi. İlahi, insanın xasiyəti necə dəyişərmiş, şükr məsləhətinə". Nənəm yanıb yaxınlardı...

(Davamı olacaq)